

**Bu** gün bölgədə və regionda əlaqələrini möhkəmləndirib daha da genişləndirmək müasir geosiyasi şəraitdə dayanıqlı iqtisadi inkişafə nail olan, dövlət-lər arasında özüne layiqli yer tutan, regionda lider ölkəyə çevrilən Azərbaycanın dövlət siyasatının prioritetidir. Sülh, təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlıqla təhfə verən, bütün dövlətlərin suverenliyinə, ərazi bütövliyinə hərmətlə yanaşan və eyni zamanda özüne qarşı da bunu ciddi şəkildə tələb edən Azərbaycan dövləti bütün ölkələrlə dostluq, əməkdaşlıq və etibarlı tərəfdaşlıq əlaqələrini gündən-güna möhkəmləndirir. Ölkəmizlə dostluq və diplomatik əlaqələr quran dövlətlərin sayı getdikcə artır.

Azərbaycan dünyada milli məraqların təmin edilməsi istiqamətində məqsədönlü, düşnürümüş və çoxşaxəlli siyaset yürüdərək qətiyyətli addimlər atır, bölgədə yeni reallıqlar yaradır. Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən ölkəmiz həm də dünyada logistik və nəqliyyat mərkəzi kimi qəbul edilir.

Vətən müharibəsində qazanılan möhtəşəm qələbə yalnız işğal olunmuş arazilərimizin azad edilməsi ilə deyil, eyni zamanda regionda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin yaratmaqla və formalasdırığı geosiyası mühitlə xarakterə olunur. Belə ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiye Prezidenti Recep Tayyip Erdoğan Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin yaradılması, onun qorunub saxlanması və çoxtərəflı əməkdaşlıq əsasında iqtisadi inkişafə nail olunması üçün "3+3" əməkdaşlıq platforması təklifini irəli sürmüş və bu əməkdaşlıq platformasının regionda yeni imkanlar yaradacağının bəyan etmişlər.

"3+3" formatının əsası Qarağ munaqışesinin uğurlu həllindən sonra yarandı. Cənubi Qafqazın iqtisadi, siyasi və hərbi cəhdən lideri olan Azərbaycan ərazi bütövliyünü təmin etdiyindən sonra kommunikasiyaların açılması, əməkdaşlığın genişləndirilmesi regionun inkişafında əsas amile çevrildi. Eyni zamanda, regionda sabitliyin təmin olunması, gələcəkdə baş vere bileyək hər hansı bir mühərbi riskinə aradan qaldırılması üçün bölgə ölkələri arasında hərəkətli iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması vacib məsələlərdən oldu. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyaseti sebəbindən uzun illər boyu region ölkələri ilə əməkdaşlıq mümkün olmasa da, ikinci Vətən müharibəsində Azərbaycanın möhtəşəm zəferi qonşu ölkələrin daha yaxın dostluq, birge əməkdaşlıq, tərəfdaşlıq münasibələri qurmasına geniş imkanlar yaratdı. Region dövlət-

ri arasında six əlaqələri, integrasiyanı, yeni əməkdaşlıq və yeni müttəfiqiyyi nəzərdə tutan Cənubi Qafqazın üç ölkəsi və Türkiye, Rusiya, İranda ibarət altılıq bir-biri ilə əməkdaşlıq əlaqələri və işbirliyi yaratması və bu işbirliyini vahid platformada birləşdirməsi bu ölkələrin maraqlarına uyğun olmaqla yanaşı, həm də bütövlik-

edən bu format iqtisadi, siyasi və mədəni münasibətlərin inkişafına da müsbət təsir edəcək, həm də Şərqli Qərbdən Cənub arası bütün növ kommunikasiyalar üzərində nazarıda da həyata keçirəcək. Qonşu ölkələr regionda mövcud olan problemləri da çoxtərəflı əməkdaşlıq formatında həll edəcəklər. Zəngəzur dəhlizi-

nin açılması ilə türk dövlətləri arasında nəqliyyat xətlərinin Azərbaycandan və Xəzərdən keçməkla mümkündür. Türkəyin enerji xammallının da Xəzər dənizi - Azərbaycan-Ermənistan və Türkiye vasitəsilə Avropana daşınmasına imkan verəcək. Platformanın işləməsi Ermənistannın da Türkiye ilə münasibət-

yat, nəqliyyat, mədəniyyət və humanitar məsələlərə üstünlük verilməsi müzakirə edilmişdir. Qafqazın şimalında yerləşən Gürçüstan isə platformanın ilk iclasında iştirak etməyib. "3+3" və ya "2+3" platforması sayəsində Cənubi Qafqazın mühüm iqtisadi inkişafı nələ ola biləcəyi məlumdur. Lakin təzliklə bu platforma sayəsində Türkiye ilə Ermənistan arasında münasibətlər normallaşarsa, nəqliyyat dəhlizləri açılsara, o zaman

## Türkiyə və Azərbaycanın təşəbbüskarı olduğunu bu layihə böyük önem kəsb edir

de regionun inkişafına təkan verəcəkdir.

Türkiyə və Azərbaycanın birgə mövqeyini ifadə edən "3+3" formatını BMT Təhlükəsizlik Şurasının üzvü, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı olan Rusiya ilk olaraq qəbul edib. Azərbaycanla tariixi qorunuluq əlaqələri olan və çoxtərəflı əməkdaşlığın böyük dividendlərini getiricinə yüksək qiymətləndirən İran da bu formatı dəstəkləyib. Inkişaf baxımdan son pillədə olan, qonşuları ilə münasibətləri yaxşılaşdırmanın iqtisadi inkişafə nail olmağın mümkünsüzlüğünü gec də olsa anlayan Ermənistan da bu formatda iştirakdan imtina etmir. Cənubi Qafqazda yeni əməkdaşlıq, sülh və təhlükəsizlik yaratmaq istəyen Azərbaycan və Türkiye isə təşəbbüskarı olduları bu layihənin reallaşmasına çox böyük önem verir, Qafqazda sülh və sabitliyin hökm sürməsi üçün böyük səyələr göstərirler. Türkiyənin "3+3" platforması çərçivəsində növbəti görüşən təsəbbüskarlığı etməyi planlaşdırmasında bundan irəli gelir. Belə ki, Türkiyə Respublikasının Prezidenti Recep Tayyib Erdoğanla defələrlə "3+3" formatını müzakirə edən ölkə başçımız İlham Əliyev bu məsələdə Türkiye ilə Azərbaycanın mövqelərinin üst-üstə düşdürüyü və hər iki dövlət başçısının bu formatı dəsteklədiyini bildirmiş, digər ölkələrin de bu birləşir qoşulacağına ümidi etdiyi qeyd etmişdir.

Regionda dostluq, əməkdaşlıq mühitinin yaranmasına xidmət

nin açılması, "Şimal-Cənub" layihəsinin reallaşması Cənubi Qafqazın nəqliyyat və logistika sahəsində beynəlxalq əhəmiyyətini daha da artıracaq, bölgəni iqtisadi əməkdaşlıq məkanına və eyni zamanda nəqliyyat mərkəzinə çevirəcək.

"3+3" əməkdaşlıq formatının bölgə üçün yaradacağı elverişli imkanlardan biri de Türkiye, Rusiya və İranın Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarına çevriləməsidir. Ümumiylükde 300 milyondan çox əhalisi olan bu ölkələr - belə böyük bir məkanla iqtisadi əlaqələrin möhkəmlənməsi bölgəyə böyük dividendlər getirəcək. Belə ki, Rusiya Azərbaycan, Gürçüstan və Ermənistən üçün əsas ticarət tərəfdəsidir, Gürçüstan və Azərbaycan üçün ikinci en böyük tərəfdaş isə Türkiyədir. İran isə Cənubi Qafqazda yalnız Ermənistanın ticarət dövriyyəsində ilk beişliyə daxilidir. "3+3" formatı təkər Cənubi Qafqazda regional ticarətə deyil, həm de Türkiye, Rusiya və İranın da öz aralarında ticarət həcmində təsir göstərəcək.

Bu platforma regionda sabitliyin, təhlükəsizliyin davamı üçün deyaflı olacaq. Sabitliyin davam etdirilməsi isə özlüyündə regionda turizmin inkişafını təmin edəcək ki, bu da ölkə iqtisadiyyatına müsbət təsirini göstərəcək. Eyni zamanda, Azərbaycan, Türkiyə və Naxçıvan arasında neqliyyat dəhlizlərinin açılması da mühüm fayda verəcək gözləntilər sırasındadır. Belə ki, Zəngəzur dəhlizi-

lərinin dəyişəcək. Belə ki, platforma çərçivəsində Türkiye ilə yaxınlaşan Ermənistan Türkün enerjisi ilə qısa zamanda iqtisadi cəhətdən inkişaf edə biləcək.

Öten il dekabrın 10-da Moskva şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiye Prezidenti Recep Tayyib Erdoğanın irəli sürdüyü təşəbbüsə əsasən "3+3" regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiye xarici işlər nazirlarının müavinləri seviyyəsində təsis iclası keçirilmiş və regionda iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyatın berpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı istiqamətinə dəfər mütəbadiləsi aparılmışdır. İcləsədə sülhün, sabitliyin və regionda etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq adımlar fonunda ticarət, iqtisadiy-

Gürçüstanın da region ölkələrinin xalqlarının mənəfəyi istiqamətində regional əməkdaşlığı möhkəmləndirmək və həməriliyən üçün önemli olan bu platformadan keçəndən qalmayacağı gözlənilir. "3+3" formatının əsas məqsədi regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpə etmək, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafına nail olmaq, həmçinin ümumi çağışlırlara və təhdidlərə birgə müqavimət göstərməkdir. Bu isə kənar qüvvələrin regiona təsiri, mühərbi, ərazi bütövliyünün pozulması risklərinin azalması baxımından çox vacibdir. Bir sözə, "3+3" formatının reallaşdırılması regionda sülh, təhlükəsizlik, dostluq və tərəfdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Mehparə ƏLİYEV,  
"Respublika".

# "3+3" formatının reallaşdırılması regionda sülh, təhlükəsizlik, dostluq və tərəfdaşlığa xidmət edəcək

